

MÜSTƏQİL AUDİTORUN HESABATI № I8Afd2Gfqb

«Bakı-Pivə» Açıq Səhmdar Cəmiyyətinin təsisçilərinə:

Rəy

Biz, «Bakı-Pivə» Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra «Cəmiyyət») 31 dekabr 2022-ci il tarixi üçün maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və həmin tarixdə başa çatan il üçün digər məcmu gəlirlər haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat, habelə maliyyə hesabatlarına dair qeydlər, o cümlədən mühasibat uçotunun əsas prinsiplərinin xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına («MHBS») əsasən, 31 dekabr 2022-ci il tarixinə şirkətin maliyyə vəziyyətini, habelə onun maliyyə nəticələrini və həmin vaxt başa çatan il üçün pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına («BAS») uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın «Maliyyə hesabatlarının auditini üzrə auditorun məsuliyyəti» bölməsində əks etdirilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normalara uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə və İESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Digər məlumatlar

Digər məlumatlara görə rəhbərlik məsuliyyət daşıyır. Digər məlumatlar rəhbərliyin hesabatı və sədrin ifadəsinə daxil edilmiş digər məlumatları əhatə edir, lakin maliyyə hesabatlarını və onlara dair auditor hesabatımızı daxil etmir. Maliyyə hesabatlarına dair rəyimiz digər məlumatları əhatə etmir və biz onlara dair təsdiqləmə qənaətini heç bir formada ifadə etmirik.

Maliyyə hesabatlarının apardığımız auditlə əlaqədar bizim vəzifəmiz digər məlumatlarla tanış olmaq və bunu edərkən, digər məlumatların maliyyə hesabatları ilə və ya audit zamanı əldə etdiyimiz məlumatlarla uyğun olub-olmamasını və ya başqa qaydada əhəmiyyətli dərəcədə təhrif ehtimalının olub-olmamasını nəzərdən keçirməkdir. Əgər yerinə yetirdiyimiz iş əsasən, həmin digər məlumatlarda əhəmiyyətli təhrifin mövcud olması qənaətinə gələriksə, bu fakt barədə hesabatda məlumat verməliyik. Bununla bağlı verəcəyimiz heç bir məlumat yoxdur.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Biz diqqəti Cəmiyyətin maliyyə hesabatlarına dair izahedici 3-cü qeyddə olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istədik. İzaedici qeydlərdə hazırki şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olmadığı qeyd edilmişdir. Bu şəraitlə əlaqədar biz öz mülahizələrimizə dəyişikliklər etməmişik.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyətləri

Rəhbərlik maliyyə hesabatlarının MHBS uyğun hazırlanmasına və ədalətli təqdimatına və elə bir daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərdən azad olan maliyyə hesabatlarının hazırlanması üçün zəruridir.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Baş Direktor Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyətləri

Bizim məqsədlərimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar inamsızlıq nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatında maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrim auditor hesabatının tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

• Biz Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişik.

Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

Partnyor

Audit üzrə menecer:

«Alfa Audit» QSC-nin
Direktoru:

13 fevral 2023-cü il
Bakı, Azərbaycan Respublikası



H.A.Bünyadov

N.İ.Ağayeva

V.M.Musayev

«BAKI-PİVƏ» AÇIQ SƏHMDAR CƏMIYYƏTI

31 DEKABR 2022-CI İL TARİXƏ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABATI
(MƏBLƏĞ AZƏRBAYCAN MANATI İLƏ İFADƏ OLUNMUŞDUR)

| | Qeydlər | 31.12.2022 | 31.12.2021 |
|---|-----------|---------------------|---------------------|
| AKTİVLƏR | | | |
| Uzunmüddətli aktivlər | | | |
| Torpaq, tikili və avadanlıqlar | | 428,938.00 | 443,609.00 |
| Təxirə salınmış vergi aktivləri | | 32,227.00 | 31,129.00 |
| Uzunmüddətli debitor borcları | | 1,884,265.00 | 1,638,918.00 |
| Sair uzunmüddətli aktivlər | | 1083.00 | 505.00 |
| CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR | 8 | 2,346,513.00 | 2.114,161.00 |
| Qısamüddətli aktivlər | | | |
| Ehtiyatlar | | | |
| Qısamüddətli debitor borcları | | 576,720.00 | 576,720.00 |
| Pul vəsaitləri və onların ekvivalentləri | | 331,557.00 | 210,179.00 |
| Sair qısamüddətli aktivlər | | 20,611.00 | 28,332.00 |
| CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR | 9 | 928,888.00 | 815,231.00 |
| CƏMI AKTİVLƏR | | 3,275,401.00 | 2,929,392.00 |
| KAPİTAL VƏ ÖHDƏLİKLƏR | | | |
| Kapital | | | |
| Ödənilmiş nominal (səhmdar) kapitalı | | 2,470,448.00 | 2,470,448.00 |
| Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | | 295,637.00 | 137,936.00 |
| CƏMI KAPİTAL | 10 | 2,766,085.00 | 2,608,384.00 |
| Uzunmüddətli öhdəliklər | | | |
| Sair uzunmüddətli öhdəliklər | | 75,744.00 | 84,492.00 |
| CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR | 11 | 75,744.00 | 84,492.00 |
| Qısamüddətli öhdəliklər | | | |
| Vergi və sair məcburi öhdəliklər üzrə ödənişlər | | 253,936.00 | 234,765.00 |
| Qısamüddətli kreditör borcları | | 2,575.00 | 1,751.00 |
| Sair qısamüddətli öhdəliklər | | 177,061.00 | - |
| CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR | 12 | 433,572.00 | 236,516.00 |
| CƏMI ÖHDƏLİKLƏR | | 509,316.00 | 321,008.00 |
| CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR | | 3,275,401.00 | 2,929,392.00 |

Antulis Alius

Baş direktor:



«BAKI-PİVƏ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2022-Cİ İL TARİXƏ MƏNFƏƏT VƏ YA ZƏRƏR
VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
(MƏBLƏĞ AZƏRBAYCAN MANATI İLƏ İFADƏ OLUNMUŞDUR)

| | Qeyd | 31.12.2022 | 31.12.2021 |
|---|-----------|---------------------|---------------------|
| Əməliyyat gəlirləri | | | |
| Əsas əməliyyat gəlirləri | | 488,746.00 | 488,746.00 |
| Sair əməliyyat gəlirləri | | - | - |
| Sair əməliyyat gəlirləri (düzəliş 2021) | | 5,486.00 | 7,004.00 |
| Ümumi əməliyyat gəlirləri | 13 | 494,232.00 | 495,750.00 |
| Əməliyyat xərcləri | | | |
| Əməliyyat xərcləri | | (130,004.00) | (138,895.00) |
| Ümumi əməliyyat xərcləri | 14 | (130,004.00) | (138,895.00) |
| Vergiqoyulmadan əvvəl mənfəət (zərər) | | 364,228.00 | 356,855.00 |
| Mənfəət vergisi | | (71,748.00) | (69,970.00) |
| Təxirə salınmış vergi aktivləri | | 1,097.00 | 1,401.00 |
| Hesabat dövründə xalis mənfəət (zərər) | 15 | 293,577.00 | 288,286.00 |

Antulis Alius

Baş direktor:



«BAKI-PİVƏ» AÇIQ SƏHMDAR CƏMIYYƏTI

31 DEKABR 2022-Cİ İL TARIXƏ PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTI HAQQINDA HESABAT
(DOLAYI METOD)

(MƏBLƏĞ AZƏRBAYCAN MANATI İLƏ İFADƏ OLUNMUSDUR)

| Maddələrin adı | Qeyd | 31.12.2022 | 31.12.2021 |
|--|------|-------------------|-------------------|
| Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti | | | |
| Xalis mənfəət və ya zərər | | 293,577.00 | 288,286.00 |
| Təxirə salınmış vergi aktivi | | (1,097.00) | (1,401.00) |
| Düzəlişlər: | | | |
| Köhnəmə və amortizasiya xərcləri | | 14,671.00 | 14,671.00 |
| İnvestisiya fəaliyyəti və ya maliyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr | | (135,875.00) | - |
| Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər: | | | |
| Mənfəət vergisi | | (33,615.00) | 20,780.00 |
| Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl pul vəsaitlərinin hərəkəti | | 137,661.00 | 322,336.00 |
| Mal - material ehtiyatlarında xalis azalma (artım) | | - | - |
| Müştərilərin debitor borclarında xalis azalma (artım) | | (245,347.00) | (193,040.00) |
| Digər debitor borclarda xalis azalma (artım) | | 7,143.00 | (7,757.00) |
| Kreditor borclarda xalis artım (azalma) | | 824.00 | (289.00) |
| Sair öhdəliklərdə xalis artım (azalma) | | 229,846.00 | 58,913.00 |
| Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl yaranan (istifadə olunan) xalis pul vəsaitləri | | 130,127.00 | 180,163.00 |
| Maliyyə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti | | | |
| Dividendlərin və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəmələri | | (8,749.00) | - |
| Maliyyə fəaliyyətindən yaranan (istifadə olunan) xalis pul vəsaitləri | | (8,749.00) | - |
| Pul və pul vəsaitlərinin ekvivalentləri üzrə xalis artım (azalma) | | 121,378.00 | 180,163.00 |
| Hesabat dövrünün əvvəlində pul və pul vəsaitlərinin ekvivalentləri | 9 | 210,179.00 | 30,015.00 |
| Hesabat dövrünün sonunda pul və pul vəsaitlərinin ekvivalentləri | 9 | 331,557.00 | 210,178.00 |

Antulis Alius

Baş direktor:



«BAKI-PİVƏ» AÇIQ SƏHMDAR CƏMIYYƏTI

31 DEKABR 2022-Cİ İL TARİXƏ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
(MƏBLƏĞ AZƏRBAYCAN MANATI İLƏ İFADƏ OLUNMUŞDUR)

| Qeyd | Səhmdar kapital | Bölüşdürülməmiş mənfəət (zərər) | Cəmi kapital |
|---|-----------------|---------------------------------|--------------|
| Əvvəlki hesabat dövrünün sonuna qalıq 31.12.2020 | 2,470,448.00 | (150,350.00) | 2,320,098.00 |
| Hesabat dövründə xalis mənfəət (zərər) | - | 288,286.00 | 288,286.00 |
| Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi | - | 288,286.00 | 288,286.00 |
| Hesabat dövrünün sonuna qalıq 31.12. 2021 | 2,470,448.00 | 137,936.00 | 2,608,384.00 |
| Hesabat dövründə xalis mənfəət (zərər) | - | 293,577.00 | 293,577.00 |
| Dividend | - | (135,875.00) | (135,875.00) |
| Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi | - | 157,702.00 | 157,702.00 |
| Hesabat dövrünün sonuna qalıq 31.12. 2022 | 10 2,470,448.00 | 295,638.00 | 2,766,086.00 |

Antulis Alius

Baş direktor:

